

Camalova Nigar

Bakı ş., AMEA-nın A.A.Bakixanov adına

Tarix institutu, kiçik elmi işci

## AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ HÖKUMƏTİNİN AZƏRBAYCANLILARIN SOYQIRIMININ QARŞISINI ALMAQ ÜÇÜN GÖRDÜYÜ TƏDBİRLƏR

**Açar sözlər:** Azərbaycan, Cümhuriyyət, soyqırım, müsəlman, erməni

**Keywords:** Azerbaijan, republic, genocide, Muslim, Armenian

**Ключевые слова:** Азербайджан, республика, геноцид, мусульман, армян

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti daim çalışırkı ki, Ermonistanla münasibətləri sülh yolu ilə nizama salsın. Lakin bu mümkün olmadıqda hərbi yolu tutur, lakin Ararat (Ermenistan) Respublikasının etdiyi soyqırımı siyasetini həyata keçirmir, dinc əhaliyə toxunmurdu. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çalışırkı ki, Ararat Respublikasının soyqırıma maruz qoymuğu azərbaycanlı əhalinin hüquqlarını müdafiə etsin, qaçqınlara maddi və mənəvi köməklik göstərsin. Əlbətə bu bəzən mümkün olduğu halda, bəzən soyqırımlar və etnik təmizləmə elə sürətlə aparılırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu vəziyyətin qarşısını ala bilmirdi. Danmaq olmaz ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti daim məsələləri həll etmək üçün diplomatik mübarizə aparrı, xarici dövlətlərdən soyqırımların qarşısının alınması istiqamətində yardım istəyir, qəti tədbirlər görülməsini tələb edirdi.

Hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdan əvvəl Zaqqafqaziya Seyminin Müsəlman fraksiyası soyqırımın qarşısını almaq üçün tədbirlər görür, Çenkeli hökumətindən ermənilərlə xəbərdarlıq edilməsini tələb edirdi. Seymin müsəlman fraksiyasının 1918-ci il 10 aprel tarixli iclasında qorara alınır ki, A.Çenkeli dən tələb edilsin ki, İravan quberniyasındaki müsəlmanların həyatı və əmlakının mühafizəsi məsələsi ilə bağlı ən tacili və taxirəsalınmaz tədbirlər görsün. (5, s.11-12)

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Milli Şurasının iclaslarında da Ermenistan hökumətinin azərbaycanlılara qarşı soyqırım məsələləri müzakirə olunur, tədbirlər görülməsinin vacibliyini vurgulanırı.

1918-ci il iyunun 13-də keçirilən Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının iclasında ikinci məsələ ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlardan barədə İrəvandand gələn həyəcanlı xəbərlərə həsr olunur. Çıxış edən Şura üzvü İbrahim ağa Vəkilov İrəvandakı qırğınlardan barədə ətraflı məlumat verir. O, sözlərini zərər çekmişlərin sayı və dağdılmış 206 kəndin adlarını sadalamaqla bitirir. (5, s.23)

Artan erməni təbliğatına qarşı mübarizə aparmaq, ermənilərin Qafqazda müsəlman qanına susamasını dünya ictimaiyyətinin gözündə ifşa etmək, erməni elementinin bu bölgədə qarışdırıcı roluunu göstərmək üçün xarici işlər nazirinin təşbbüsü ilə iylul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Fövqələdə Təhqiqat Komissiyasının yaradılması haqqında qorar qəbul etdi. Bu təşkilat 1) bütün zorakılıq hallarının dəqiq qeydiyyatını aparmalı, 2) bu zoraklığın təradildiyi şəraiti aydınlaşdırılmalı, 3) günahkarları və dəyən zərərin həcmini müyyən etməli idi. Fövqələdə Təhqiqat Komissiyasının işi Avropa dillərində (türk, rus, fransız, alman) çap edilməli və geniş yayılmalı idi. (14, s.81-82)

1918-ci il avqustun 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri, həm də Ədliyyə naziri F.X.Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən 7 nəfərdən ibarət Fövqələdə Təhqiqat Komissiyası yaradılır. Komissiyanın sədri Ələkbər bəy Xasməmmədov, üzvüleri isə İsmayılov bəy Şahmaliyev, Andrey Fomic Novatski, Nasreddin bəy Səfikürdski, Nikolay Mixaylovich Mixaylov, V.V.Qubillo və Mirzə Cavad Axundzadə təyin olunurlar. (15, s.92)

Artıq 1919-cu il avqustun 27-i üçün komissiya üzvləri xeyli iş aparmış və Cənubi Qafqazda müsəlman əhalisi qarşı daşnaklar tərəfindən törədilən soyqırım aksiyalarına dair 36 cilddə toplanmış 3500 səhifəlik təhqiqat materialları hazırlanmışdı. (9, s. 222)

Daha sonra Fövqələdə Təhqiqat Komissiyasının gördüyü işləri dünya ictimaiyyətinə çatdırmaq üçün Xarici İşlər Nazirliyinin nəzdində xüsusi təbliğat bölməsi yaradıldı. Məqsəd Paris sülh konfran-

sinin qərarlarına təsir edə biləcək Avropa ictimai fikrinə yönəlmis Azərbaycanın maraqları baxımının və gərəklili olacaq materialların hazırlanması və yayılması idi. (14, s.82)

1918-ci il dekabrın 7-də AXC parlamenti fəaliyyətə başlayandan sonra iclaslarda dəfələrlə azərbaycanlılarla qarşı Ermenistan hökumətinin soyqırımı məsələləri müzakirə olunur, qərarlar qəbul edilirdi.

İrəvanda azərbaycanlılarla qarşı həyata keçirilən soyqırımları Azərbaycan Xalq Cümhuriyyəti hökumətini, çox narahat edirdi. Parlamentində İrəvan məsələsi bir neçə dəfə iclas gündəliyinə salılmış, parlament üzvləri məsələ ilə bağlı dəfələrlə öz çıxışlarında həyəcanla danışmışdır.

Parlamentin 17 iyul 1919-cu il, 56-ci iclasında Qarabağ Qarabaşlı qeyd edirdi: Ərizələr ki, yüzü var o, ərizelərdən və burası göndərildən teleqraflardan görünür ki, bütün bu işlər (soyqırım, təqib, qətl - C.N.) müsəlmanlara qarşı tətbiq edilən bir sistemdir. Ermenistanda rəsmi dövlət, hökumət olala müsəlmanlara bu cür işlər tətbiq edilir. Oradan gündə gələnlər var, deyirlər ki, şəhərdə hökumət nəzəri qarşısında, ingilis heyəti gözü qarşısında müsəlmanlara yaşamaq mümkün deyildir. Xülasə, rəsmi xəbərlərə görə ermənilər müsəlmanlara olmazın zülmələr edirlər. Bu işlər haqqında Ermenistan hökumətinə şikayət olunursa da hökumət laqeyd baxıb, heç bir tədbir görmür. (3, s.625-626)

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Ermenistanın bu cür qanunsuz əməllərinin qarşısını almaq üçün xəbərdarlıqlar edirdi. 1919-cu ilin iyulunda Azərbaycanın Ermenistandakı nümayəndəsi Ermenistan hökumətinə müsəlmanlara qarşı yönəldilmiş qanunuslu hərəkətlərə son qoyulmasını eks etdirən nota göndərir. Ermenistan hökumətinin cavabında qeyd edilir ki, belə qanunsuz hərəkətlər, zorakılıqlar guya Ermenistanda mövcud deyil və Təkinkinin notası Ermenistanın daxili işlərinə qarışmaqdır. (3, s.626)

Parlamentdə keçirilən 4,6,7,9,16, 21, 29, 30, 35, 46, 50, 52, 53, 55, 56, 68, 80, 83, 88, 109, 125, 132, 137, 140 sayılı iclaslarda erməni silahlı birləşmələrinin, Andronik Ozanyanın Şimali Azərbaycanın Qarabağ, Zəngazur, Naxçıvan kimi bölgələrində həyata keçirdiyi soyqırımları və etnik temizləmə siyaseti müzakirə edilmiş, tədbirlər görülmüşdür.

Parlamentdə 20 dekabr 1918-ci il tarixli 4-cü fəvqələdə iclasında Andronikin və digər erməni birləşmələrinin tərəfdəyi cinayətlərin müzakirəsinə geniş yer verilmişdir. Parlamentin 52 (7 iyul 1919-cu il) və 53-cü (5 iyul 1919-cu il) iclaslarında Qarabağ göndərilen nümayəndə heyətlərinin məruzələri diniñilmış, oradakı hərcəmərlik müzakirə edilmişdir. Parlamentin 1919-cu ilin 17 iyulunda keçirilmiş 56-ci iclasında Qarabağ məsələsi ilə bağlı 2 təklif irəli sürürlər; 1) Erməni fraksiyası təklif edir ki, Qarabağda general-qubernatorluqdan kənar olmaq şərti istintaq təyin edilərək müqəssirlər kim olursa-olsun mənsab və məməriyyətini baxmayaraq tətbi mühkəməyə alınsın. 2) Müsavatın təklifi isə general-qubernatorluğun fəaliyyətindən heç bir qanunuzsuzluq əlaməti görülmədiyi və növbəti masalaya keçiməsi olur. (3, s.636) Erməni və müsəlman fraksiyasının Qarabağda dair təklifləri diniñilərək Müsavatın təklifi səs çoxluğu ilə qəbul edilir. (3, s.636)

Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri də soyqırımların qarşısını almaq istiqamətində fəaliyyət göstərirdilər.

Azərbaycanda ilk təhlükəsizlik orqanı olan Əksinqilab ilə Mübarizə Təşkilatı 1919-cu ilin iyunun 11-də yaradılmışdır və Dövlət Müdafiə Komitəsinin tabeliyində idi. Bu təşkilatın söyi nəticəsində Bakıda işgalçi Denikin ordusu ilə əməkdaşlıq edən erməni casusları həbs edilmişdir. Onlar arasında 1918-ci il Mart qırğınlarının asas təşkilatçılarından biri G.Melik-Haykasov da var idi. Bu casusların məqsədi "Böyük Ermenistan"ın yaradılması xeyrinə iş görmək idi. (15, s.97-101)

Casuslar hətta Ermenistan dövlətindən də təlimatlar alırdı. 1920-ci il fevralın 1-də Əksinqilab ilə Mübarizə Təşkilatı tərəfindən həbs olunmuş Gəncə qəzasının sakini 23 yaşlı dülger Səqomon Balayants tərəfindən Levon adlı şəxsə yazılmış məktub onun cibindən çıxır ki, həmin məktubu da ona Ermenistanın Azərbaycandakı diplomatik nümayəndəliyinin əməkdaşı Arşak Sarkisyan vermişdi. Məktubda göstərilirdi ki, bu məktubu təqdim edən şəxs "General Andronikin öz xalqının idealları uğrunda yorulmadan mübarizə aparan qəhrəmanlarındanandır." S.Balayantsın cibindən həm də onun adına polkovnik Zdanovski tərəfindən imzalanmış 1919-cu il 13 noyabr tarixli 1 nömrəli vasiqə də çıxmışdır. (15, s.99)

Buradan belə nəticə çıxarmaq olar ki, Ermenistan hökuməti istayırdı ki, Azərbaycan Denikin orduları tərəfindən işgal edilsin və Ermenistana birləşdirilsin. Ermenistan hökumətinin quldurlar adlandırdığı dəstələrin elə həmin hökumət xidmət etdiyi də anlaşılrırdı.

Himayəçilik Nazirliyinin Ermenistandakı müvəkkili Teymur bəy Makinskiniin 11 noyabr 1919-cu ildə Himayəçilik Nazirliyinə məruzəsində Ermenistan hökumətinin əsl siması açılırdı: "1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhalisi dilənci vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürmali məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Dağlıçıya məruz qoyulan rayonlarda əhalisi 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və achiqdan məhv olurlar, dəfələrə talanlara və qırğınlara məruz qalırlar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykumbət, Arbat, Ağcaqlıq və Çarba kəndləri addır. Qəti demək olar ki, əlonların sayı 100-120 min nəfərdür. (13)

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu il iyunun 4-də İrəvandakı diplomatik nümayəndəsi M.Təkinkisiyə tapşırıq vermişdi ki, İrəvan quberniyasının və Qars vilayətinin erməni silahlı qüvvələri tərəfindən dağdırılmış kəndləri haqqında, orada öldürülenlərin ad-familiaları haqqında, əsir götürülenlər, oğurlanmış sürüler haqqında statistik rəqəmləri toplayıb göndərsin. Azərbaycan hökuməti bu faktlardan Paris Sülh konfransında istifadə etmək istayırdı. İrəvan Müsəlman Milli Şurası bu faktlardan böyük dövlətlərin Qafqazdakı missiyalarının başçılarına müraciətində istifadə etmişdi. (3, s.81)

Azərbaycanın Ermenistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məktubunda göstərirdi ki, erməni silahlı birləşmələri Zəngəzuru müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq istəyirlər. (12)

Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri Ermenistanın xarici işlər nazirinin notasına cavab olaraq qeyd edirdi: "Ermenistan Respublikasının xarici işlər nazirinin nəzərinə çatdırın ki, Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və erməni hökumətinin bununla bağlı olaraq notasında qaldırıldığı məsələ Azərbaycan Cümhuriyyətinin daxili işləri泥əməklə deməkdir.". (10, s.29)

Azərbaycan diplomatiyasının səyləri hər halda nəticə də verirdi. Əvvəller erməni təbliğatına uyub müsəlmanlara biganə qalan müttəfiq dövlətlərin Qafqazdakı nümayəndələri hadisələri tədqiq etdikdən sonra Ermenistandakı qırğınların dayandırılmasını tələb etməyə başladılar. Ermenistan hökuməti məcbur oldu ki, öz cinayətlərinə qəbul etsinlər. Məssələn, Ermenistan XİN Tigranyan yənvarın sonlarında Basar-Keçərdə baş verən qırğınlarda erməni əsgər və zabitlərinin əli olduğunu etiraf edirdi. O, Azərbaycan Xalq Cümhuriyyəti XİN-ə göndərdiyi məktubunda hökuməti tərəfindən ciddi tədbir görüldüyü, cinayətkarlarının ciddi coşlandırılacağı yanzırdı. (1, v.57)

Şuşada da Azərbaycan diplomatiyası qalib gəlməmişdi, ingilislər artıq Azərbaycanın haqlı məvqeyini müdafiə edirdilər. Boyuk Britaniya Kəşfiyyat Bürosunun 10 aprel 1919-cu il tarixli həftəlik məlumatında qeyd edilirdi: "Ermenilərin munasibəti üzündə Şuşa əyalətində vəziyyət qeyri-qənatbəxəsdir. Ermənilər yerli tatar inzibati idarəçiliyinə maneə yaradır. Ermenistan hökuməti xəbərdar edilmişdir ki, bu cür əngəllərlə heç bir yaxşı nəticə əldə olunmayıcəq. O da qeyd olunmuşdur ki, həm Sultanov, həm də Azərbaycan hökuməti Şuşa əyalətindəki vəziyyətə görə Böyük Britaniya qarşısında məsuliyət daşıyır" (10, s.27)

Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq konfranslarda da ermənilərin təcavüzkar əməllərini ifşa etmek və soyqırımların qarşısını almaq üçün mübarizə aparırdı. Azərbaycan diplomatiyasının bu istiqamətindən böyük uğurlarından biri Paris Sülh konfransında olmuşdur.

Azərbaycan nümayəndə heyətinin Paris Sülh konfransına təqdim etdiyi "Qafqaz Azərbaycanı Cümhuriyyəti Sülh Heyətinin Paris Sülh Konfransından tələbləri" adlı sənədin beşinci bölməsinə ermənilərin Bakıda tərəfdəyi qırğınlar və təcavüzkar hərəkətləri barədə məlumat da daxil idi. Burada, həmçinin ermənilərin müsəlmanlara qarşı vəhşiliklər tərədiliməsində Ermeni Milli Şurası (Bakı bölməsi) tərəfindən idarə olunan erməni hərbi birləşmələrinin da iştirak etdi bildirilirdi. (7, s.36-38)

22 yanvar 1919-cu ildə Cənubi Qafqazda müttəfiq orduların baş komandanı general Q.F.Miln Azərbaycan hökumətinin tanınmasını təsdiqlədi və qeyd etdi ki, "Cənubi Qafqaz ölkələrinin daxili işlərinə heç bir vəchələ müdaxilə edilməyəcək." (8, s.118)

Lord Kerzon 1919-cu il 4 dekabrda O.Uodropa teleqram vuraraq Cənubi Qafqaz ölkələrinin əvvəlcə de-fakto tanınmasına, daha sonra de-yure tanınmasına razılığım bildirirdi. (4, s.219)

Azərbaycan nümayəndə heyətinin Parisdəki səkkiz aylıq səmərəli fealiyyəti nəticəsində 1920-ci il yanvarın 11-də Versal konfransının Ali Şurası Azərbaycanın müstəqil dövlət kimi de-fakto tanınması barədə qərar qəbul etdi. (7, s.5-8)

Azərbaycanın ərazisi de-fakto dünya dövlətləri tərəfindən tanınmaqla Azərbaycan diplomatiyası Ermənistan diplomatiyasına qalib gəldi. Azərbaycan Xalq Cümhuriyyəti de-fakto tanınmaqla sərhədləri də tanınmış oldu. Ermənilərin tələb etdikləri Naxçıvan, Zəngəzur, Qarabağ kimi Azərbaycan torpaqları Beynəlxalq arenada Azərbaycan Xalq Cümhuriyyəti ərazisi kimi tanındı. Ermənistannın həkim partiyası "Daşnakşütün" bu vəziyyətlə razılaşa bilmədi.

"Daşnakşütün" partiyasının rəsmi orqanı olan erməni qəzeti "Aşxatavor" yazdı: "Bizim üçün paytaxt İravan olan erməni dövləti mövcud deyil, ermənilər və beynəlxalq demokratiya üçün təkcə Birləşmiş Ermənistən mövcuddur." (6, c.107)

Göründüyü kimi, hətta beynəlxalq vəziyyətin də ermənilərin xeyrinə olmadığını görən Ermənistən hökuməti mövcud sərhədlərlə razılaşdırıb, Azərbaycan torpaqlarını işğal edəcəyini açıq-əşkar bəyan edirdi. Halbuki, Ermənistən dövlət yaratdığı ərazi də vaxtilə Azərbaycan torpağı olmuş, İrəvanın güzəştə gedilməsi nəticəsində vətəndən ayrı düşmüdü. (11)

#### İstifadə olunmuş ədəbiyyat

1. ARDA: F.970, siy.1, sv.41
2. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). I cild. Bakı, "Azərbaycan", 1998. 976s.
3. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). II cild. Bakı, "Azərbaycan", 1998. 992s.
4. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyaseti. Sənədlər məcməsi. Bakı, "Garizma", 2009. 352s.
5. Zaqqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Milli Şurası iclaslarının protokolları. 1918-ci il. Bakı, "Adiloğlu", 2006. 216 s.
6. Aлизаде Захида. Армяно-Азербайджанские политические отношения в XX в. Баку, «Элм», 2010. 202с.
7. Azərbaycan Paris sübh konfransında (1919 -1920). Tərtib, ingilis dilindən tərcümə və müqəddimə: Vilayət Quliyev. Bakı, "Ozan", 2008. 244 s.
8. Azərbaycan rəqamlarla, cədvallarla, xəritələrdə və fotolarda. İdeya müəllifi: Arif Paşayev, albom müəllifi: Çapay Sultanov. Bakı, "Çəşioğlu", 2013. 324s.
9. Cəfərli Elman. Naxçıvanda erməni-azərbaycan münaqişəsi. Bakı, "Nurlan", 2009. 280s.
10. Gözəlova Nigar. Azərbaycanın türk-müsləman əhalisinin soyqırımı Britaniya Kitabxanasının arxiv sənədlərində (1918-1920). Bakı, "Turxan", 2014. 76s.
11. Mahmudov Yaqub. Azərbaycan xalqının İrəvan və ətrafındaki torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır. Bakı: Turxan NPB, 2015. 68s.
12. Nazim Mustafa. 1918-1920-ci illərdə İravan quberniyasında azərbaycanlıların soyqırımı. 01 Aprel 2015. <http://www.azerbaijan-news.az/index.php?mod=3&id=65804>
13. Nazim Mustafa. 1918-1920-ci illərdə İravan quberniyası ərazisində azərbaycanlıların soyqırımı. <http://nazimmustafa.info/?p=251>
14. Nasibzadə Nəsib. Azərbaycanın xarici siyaseti (1918-1920). Bakı, "Ay-Ulduz", 1996. 304s.
15. Paşayev Ataxan. XIX-XX əsrlerdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları, soyqırımları və deportasiyaları. Bakı, "Çəşioğlu", 2011. 328s.
16. Vəqif Arzumanlı, Nazim Mustafa. Tarixinin qara səhifələri. Deportasiya, soyqırımı, qaçqınlıq. Bakı, "Qartal", 1998. 218 s.

#### ACTIONS TAKEN BY THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC TO PREVENT THE GENOCIDE OF AZERBAIJANIS Summary

In this article is examined the bilateral and international struggle of the government of the Azerbaijan People's Republic to prevent genocide committed by the Armenians against Azerbaijanis. In this article has

been widely researched the negotiations of the Azerbaijan People's Republic with the Armenian government and influential states of the world, and in this direction diplomatic struggle of Azerbaijan government in international conferences to prevent the genocide committed by the Armenians. In the writing of the article were used archive documents, collections of documents and materials, scientific literature published in Azerbaijani and Russian languages. The issue raised in the article has not been studied as a separate topic in Azerbaijani historiography. In this regard, the article contains a large number of new facts and data.

#### МЕРЫ, ПРЕДПРИЯТЫЕ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКОЙ ДЛЯ ПРЕДОТВРАЩЕНИЯ ГЕНОЦИДА АЗЕРБАЙДЖАНЦЕВ

Резюме

В статье рассматривается двусторонняя и международная борьба Азербайджанской Народной Республики с целью предотвращения геноцида, совершенного правительством Армении против азербайджанцев. В статье исследуются переговоры Азербайджанской Народной Республики с правительством Армении, а также с влиятельными государствами мира, и дипломатическая борьба Азербайджанского правительства на международных конференциях по предотвращению геноцида совершенного армянами. При написании статьи использовались архивные документы, сборники документов и материалов, научная литература, опубликованная на азербайджанском и русском языках. Вопрос, поднятый в статье, не изучался как отдельная тема в азербайджанской историографии. В этой связи, статья содержит большое количество новых фактов и данных.